

Azərbaycanın Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyi irəli sürülüb



Sentyabrın 21-də Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatə görə, tədbir iştirakçılarını səmimiyyətlə salamlayan parlamentin spikeri, APA-nın Asiya dövlətlərini parlamentlərəsi əməkdaşlıq formatında bir çətir altında birləşdirən yeganə təşkilat olduğunu qeyd edib, Milli Məclisin təşkilatın əməkdaşlığın inkişaf etdirilməsində yaxından maraqlı olduğunu vurğulayıb.

APA-nı Asiya qıtısında və dünyada əməkdaşlığın, sülhün və sabitliyin möhkəmləndirilməsinə nail olmaq məqsədi ilə cari problemlərin və çağırışların həlli üçün ümumi səyləri səfərbər edən parlament diplomatiyası üçün mühüm platforma adlandıran Milli Məclisin Sədri qeyd edib ki, təşkilatın Asiya qıtısı daxilində müxtəlif sahələrde həmrəyliyin təşviqi və əməkdaşlığın inkişafına yönəlmış fəaliyyəti xüsusi diqqəti layiqdir.

Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclasında Asiya regionunda baş verən bir çox aktual məsələlərə dair qətnamə layihələrinin müzakirə olunacağına deyən spiker Sahibə Qafarova bunlar arasında yer alan mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə Asiya integrasiyası, dünya dinləri arasında diniñərəsə dialoqun inkişafı, mədəni sərvətlərin qacaqmalçılığı ilə mübarizədə hüquq və qanunvericilik sahələri arasında əməkdaşlıq kimi məsələlərin region üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Milli Məclisin Sədri Azərbaycan nümayəndə heyətinin təşəbbuskarı və müəllifi olduğu "Qadınlar üzrə Komissiya haqqında" qərar layihəsinin də bu iclasda müzakirəyə çıxarılmasını eləmədar hal adlandırıb.

Müasir dünyada qadınların səlahiyyətlərinin artırılması istiqamətində müəyyən tədbirlərin heyata keçirilməsinə, sayız-hesabsız səylərə rəğmən, bu sahədə ciddi problemlərin hələ də mövcud olduğunu deyən spiker Sahibə Qafarova adıçəkilən qətnamə layihəsində əlaqədar problemlərin həlli məqsədilə APA çərçivəsində Qadınlar üzrə Komissiyanın yaradıl-

masının təklif olduğunu bildirib.

Spiker Sahibə Qafarova belə bir təşəbbüsün 1918-ci ildə müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququnu verən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-ideoloji varisi tərəfindən irəli sürülməsinin heç də təsadüf olmadığını xüsusi qeyd edib. O, sənəddə Komissiya-nın yaradılma səbəbləri, məqsədləri, funksiyaları və çərçivələri barədə müfəssəl məlumatın yer aldığıni iştirakçılarıñ diqqətinə çatdırıb.

"Qadınlar üzrə Komissiya"nın yaradılmasının APA-nın fealiyyətində gender bərabərliyinin təmin edilməsi məsələsinin ön planda saxlanması zəmanət və rəcəyini deyən parlamentin spikeri bunun Asiya ölkələrində qadınlara qarşı diskriminasiyanın aradan qaldırılmasına müsbət töhfə verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki, Şərqlə Qərbin qovuşduğu strateji kəsişmədə yerləşən Azərbaycan üçün Asiya dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi hər zaman Azərbaycanın diqqət mərkəzindədir. Bir çox qədim sivilizasiyaların beiyi olmaqla yanaşı, Asiya hazırda qlobal inkişafın əsas mərkəzlərindən biri qismində çıxış edir.

Milli Məclis də öz növbəsində parlament diplomatiyası vasitəsilə Asiya dövlətlərinin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir, qanunverici orqanımız bu istiqamətdə xeyli səy göstərir.

Asiya qıtısında həmrəylik, əməkdaşlıq və parlament diplomatiyasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini rəsmən irəli sürdüyüünü bildirən parlamentin spikeri, ölkəmizin bu təşkilata sədr seçiləcəyi təqdirdə, APA-nın institutional strukturunun təkmilləşdirilməsi və digər parlamentlərə qurumlarla əməkdaşlığının genişləndirilməsi məsələlərinə xüsusi önəm verəcəyini qeyd edib, iştirakçı ölkələrin bu sahədə ölkəmizə dəstək olacaqlarına ümidi var olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıları, hazırda Cənubi Qafqazda baş verən və regionda sülh və sabitliyə təsir edən veziyət barədə məlumatlandırılıb. Azərbaycanın 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdiyindən sonra beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistana münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanma-

sı təşəbbüsü ilə çıxış etdiyi vurgulanıb. Suverenliyə və ərazi bütövlüyünü hörmətin bugünkü beynəlxalq nizamın əsasını təşkil edən meyar olduğu bildirilib.

Azərbaycanın güclü iradəsinə və uzunmüddətli sülh və sabitlik istiqamətində atıldığı ardıcıl addımlara baxmayaraq, Ermənistanın bunun əksinə hərəkət etdiyi nəzərə çatdırılıb. Razılaşmalarдан geri çökilmək və yeni bəhanələr irəli sürmək, real danışqlardan qaçmaq, hərbi-siyasi toxribatlar törətmək, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimi bütün mümkün vasitələrlə ayaqda saxlamaq cəhdləri Ermənistanın son iki il yarımdə sərgilədiyi dəyişməyən davranış şəkli olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan dəfələrlə Ermənistanın 10 mindən çox silahlı əsgərinin Azərbaycanın Qarabağ bölgəsində qeyd-şərtsiz və tam çıxarılmasını və qondarma rejimin ləğvini tələb edib, bunun regionda sülh və sabitliyə nail olmaq üçün əsas vacib şərt olduğunu bəyan edib.

Spiker Sahibə Qafarova sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin bir sıra irimiqyaslı hərbi toxribatlara və terror aktlarına ol atlığı iştirakçıların nəzərinə çatdırıb. Bu toxribatlara cavab olaraq, ölkəmizin regionda lokal antiterror tədbirlərinin başladığını deyib, bu tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərk-silah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olduğunu vurgulayıb.

Bildirilib ki, öten gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Milli Məclisin Sədri erməni sakinlərin nümayəndəleri ilə yenidən başlayan dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanda normallaşma prosesi çərçivəsində məsuliyyətli davranışa qarşıdır. Azərbaycanın 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdiyindən sonra beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistana münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanma-

"Azərbaycan"